


HÜSEYNQULU SARABSKI – 145

Yazın ilk ayı Azərbaycanın teatr həyatında əlamətdar hadisələrlə zəngindir. Artıq 11 ildir ki, martın 10-da ölkəmizdə Milli Teatr Günü qeyd edilir. 27 Mart Beynəlxalq Teatr Günüün təsis olunmasından isə 63 il keçir. Bu yaz görkəmlı aktyor, opera müğənnisi, pedaqoq, rejissor, dramaturq, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 145 illiyi ilə də əlamətdardır.



Səhnəmizin ilk Məcnunu olmuş Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda dünyaya göz açıb. Azərbaycan peşəkar milli teatr sənətinin inkişafında böyük xidmetləri olmuş bu görkəmlı sənətkarın adı mədəniyyət tariximizə qızıl hərflərlə həkk edilib. İstər opera, istərsə də dramatik teatr səhnələrində müğənni və aktyor kimi onun yaratdığı obrazlar uzun illər tamaşaçıları valeh edib.

Hüseynqulu Sarabski teatrda ilk addımlarını 1902-ci ildə dramaturq və ictimai xadim Nəriman Nərimanovun təşkil etdiyi "Müsəlman dram cəmiyyəti"ndə atıb. Bununla yanaşı o, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin dram dəstələrində, "Müsəlman artistləri ittifaqı"nda dramatik aktyor kimi çıxış edərək, əsl sənət məktəbi keçib. Böyük istedad sahibi olmuş Sarabski istər milli, istərsə də xarici dramaturqların əsərləri əsasında hazırlanmış tamaşalarda oynadığı saysız-hesabsız dramatik obrazları böyük ustalıqla yaradıb.

Kiçik bir təsadüf Hüseynqulu Sarabskinin istedadının yeni ampluada nümayiş etdirilməsinə gətirib çıxarıb. Belə ki, onun Henrix Heynenin "Əl-Mənsur" pyesində ərəb rolunda çıxışı zamanı oxuduğu "Hicaz" muğamı tamaşanı izleyən Üzeyir Hacıbəylini təsirləndirib. Bəstəkar yenice üzərində işləməyə başladığı "Leyli və Məcnun" muğam operasında Məcnun rolu oynamaya məhz H.Sarabskinin layiq olduğu qənaətinə gəlib. Bu hadisə dram aktyorunun taleyində yeni mərhələyə keçidin başlanğıcını qoyub.

Beləliklə, Azərbaycan xalq musiqisinin, muğamların mükəmməl bilicisi kimi diqqəti cəlb edən Hüseynqulu Sarabski "Leyli və Məcnun"da Məcnunun ilk və əvəzedilməz ifaçısı kimi məshhurlaşıb. O, həmin rol məhərətlə ifa etdiyinə görə adına "səhnəmizin Məcnunu", "operamızın yaraşığı" kimi titullar qoşulub. Aktyor bu obrazı hər dəfə böyük həvəs və şövqle oynayıb və tamaşaçıların dərin rəğbətini qazanıb.

Məhz Məcnun rolonun ifasından sonra Hüseynqulu Sarabski haqqında dövri mətbuatda çox sayıda müsbət rəyler dərc olunmağa başlayır. Bu rəylərdə aktyor-müğənninin parlaq sənəti, məftunedici səsi və səhnə istedadının ilk Azərbaycan milli operasının uğur qazanmasında mühüm rol oynadığı göstərilir.

Məsələn, 1914-cü ildə tənqidçi-alim Əziz Şərif istedadlı sənətkarın ifasını belə dəyərləndirirdi: "H.Sarabski öz rolu böyük ustalıqla oynayır. O, həqiqi mənada Məcnun obrazını səhnədə canlandırı... Sarabski bütün səhnələri yaxşı,

olduqca yaxşı ifa edir. Son səhnədə o, Məcnunun ölümünü elə təbii oynayır ki, sanki səhnədə ölüm ayağında artist yox, həqiqətən də, ağlını itmiş Məcnundur. Onun ikinci səhnədə söylədiyi mənətiqsiz və həyəcanlı sözlər və divanəlik, üçüncü səhnədə dağlarda yaşaması, ağlını itirən təki şikayəti ağısı – bütün bunlar dərin-dən düşünülmüş və virtuoza ifa olunan səhnələrdir".

olan mənbələrə görə, o, həm opera, həm də dramatik tamaşaların rejissoru olub. Xüsusilə, onun M.Maqomayevlə birgə 1914-cü ildə təşkil etdiyi "Müsəlman opera truppası"nda rejissorluq fəaliyyəti bir sıra opera və musiqili komediyaların səhnələşdirilməsinə gətirib çıxarıb. İlk dəfə olaraq bu opera truppasında H.Sarabskinin rəhbərliyi altında A.Rubinsteynin "Sulamif" operasının dilimizə təcümə olunaraq ifa edilməsi Azərbaycan opera sənəti tarixində əlamətdar hadisəyə çevrilib. Bu, artıq şərqi əsləblü muğam opera ifaçılarının klassik Avropa tipli opera əsərlərini də ifa etməyə hazır olduğunu göstərib. Əlbəttə, az bir vaxt ərzində belə bir cid-

Azərbaycan teatr sənətinin Məcnunu

Hüseynqulu Sarabskinin yaratdığı Məcnun obrazı onun sənətini davam etdirənlər üçün də bir örnek olmuşdur. Dahi Üzeyir Hacıbəylinin sözləri ilə desək, "Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünun bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu".

Təsadüfi deyil ki, Hüseynqulu Sarabskinin məhz belə yüksək peşəkarlıqla ifa etdiyi Məcnun rolu tamaşaçı tərəfindən sevilərək, uzun müddət yaddaşlarla həkk edilib. Opera sənətində qazandığı böyük uğur və şöhrət ona bu yolda daha yüksək nailiyyətlər qazanmağa imkan verib. Bunun davamı olaraq, dahi Üzeyir Hacıbəyli ilə Hüseynqulu Sarabski arasında yaradıcılıq birliyi dərinləşib. Belə ki, bu qarşılıqlı əlaqə və yaradıcı əməkdaşlıq nəticəsində bir-birinin ardına Üzeyir bəyin yazdığı "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Rüstəm və Zöhrab", "Şeyx Sənan", "O olmasın, bu olsun", "Arşın mal alan", "Ər və arvad" və digər muğam operalarında və musiqili komedyalarında Hüseynqulu Sarabskinin ifası püxtələşir və sanki onların əsas "aparıcı" ve mərkəzi "obraz"ına çevrilib.

"Hüseynqulu Sarabskinin iştirakı ilə" yazılış afişalarda və anonslarda bu tamaşaların təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif guşələrində, eləcə də Təhranda, Tiflisdə, Dərbənddə, Moskvdə və digər şəhərlərdə də nümayiş etdirildiyi melum olur. Harada çıxış etməsindən asılı olmayıraq, Hüseynqulu Sarabskinin yüksək səhnə oyunu, məhərətli muğam ifası o dövrə milli opera teatrında "misi-bərabəri olmayan" bir sənətkar olduğunu sübut edib.

Hüseynqulu Sarabskinin 1919-cu il martın 4-də Azərbaycan muğam operalarının inkişafında ilk müəsir dövrədən mərhələni tamamlayan M.Maqomayevin "Şah İsmayı" operasının premyerasında baş rolda çıxışı, xüssusilə, əlamətdar olub. Burada o, tarixi şəxsiyyət və sair Şah İsmayı Xətainin bədii obrazını yüksək aktyorluq bacarığı və virtuoza ifası ilə nümayiş etdirə bilib. Operada aktyor həm muğam parçalarını, həm də aria və duetləri böyük ustalıqla və özünəməxsus həssaslıqla ifa etdiyinə görə böyük tamaşaçı rəğbəti qazanıb.

Diqqətəlayiq haldır ki, Sarabski opera teatrında təkcə ifaçılıq qabiliyyətini deyil, həm də rejissorluq bacarığını göstərib. Bu da onun yaradıcılıq fəaliyyətinin vacib aspektlərindən biridir. Bizə məlum

di addımın atılması Azərbaycan musiqili teatr üçün müümət tarixi irəliləyiş idi. Bu işdə Hüseynqulu Sarabskinin də əməyi danılmazdır.

XX əsrin 20-30-cu illəri Azərbaycan milli opera teatrının ən çətin, mürəkkəb və mövcudluğunu üçün təhlükeli bir dövrü idi. Azərbaycan-türk operasının gələcək taleyi, yaşayış-yaşamaması uğrunda gedən çox ciddi mübarizədə Hüseynqulu Sarabski öz məslekdaşları – Ü.Hacıbəyli, M.Maqomayev və başqaları ile birlikdə qəti mövqeyini bildirməkdən çəkinməyərək, əsl vətəndaş kimi çıxış edib. Bu zaman o, bütün çətinliklərə və təqiblərə baxmayaraq, əvvellər olduğu kimi, yenə də öz sevimli obrazlarını məsuliyyətlə ifa etməkdə, Azərbaycanda Avropa tipli opera sənətinin formalasdığı zamanda belə öz milli musiqi koloritini, ümumavropa əslubundan fərqli milli əslubunu qoruyub saxlamaqda inadlı idi.

Ömrünün sonunaq Hüseynqulu Sarabski Azərbaycan Dövlət Opera və Balet Teatrının ən öndə gedən aktyorlarından biri kimi fəaliyyət göstərib. Onun yaratdığı ənənə müasir dövrədən muğam opera ifaçıları tərəfindən uğurla davam etdirilir. Bu gün Hüseynqulu Sarabskinin 145 illiyi qeyd olunduğu bir dövrdə onun musiqili teatr səhnəsində açıldığı çıçırlar aydın istiqamət almış geniş magistrallı yola çevrilib.

Sarabski sənətinin tədqiqatçısı və onun müasiri olan Qubad Qasimovun hələ 1928-ci ildə aktyorun səhnə fəaliyyətinin 20 illik yubileyi ərafəsində yazdığı bu fikir bu gün də öz aktuallığını itirməyib: "Hüseynqulu Sarabskinin 20 illik yubileyi – türk səhnəsinin yubileyidir, türk incəsənətinin fəxrindir". Həqiqətən, bu gün də biz H.Sarabskinin 145 illiyini qeyd etməklə deyə bilərik ki, bu, təkcə onun deyil, həmçinin, təməlini qoymuş Azərbaycan musiqili teatrının, milli opera sənətinin təntənəsidir.

İnamla vurğulayaq ki, "universal istedad" sahibi olan Hüseynqulu Sarabski əsl teatr fədaisi idi. Teatra vurğunluq onu bu sənət ocağına bütün varlığı ilə bağlayıb. Onun ömrünün sonunaq Sarabskinin bu sənət məbədində fəaliyyət göstərməsi bilik, qabiliyyət və bacarığını genclərə öyrətməsi dövlətimiz tərəfində layiqincə dəyərləndirilib. Hüseynqulu Sarabskinin sənəti bizim milli sərvətimiz, mədəni irsimizin parlaq səhifəsi kimi daim yaşıyacaq və gələcək nəsillər üçün də bir örnek olacaq.

**Gülüstan ƏLİYEVA,
sənətşünaslıq üzrə
fəlsəfə doktoru**